

# "Yaşıl dünya naminə həmrəylilik illi" çərçivəsində hazırlanmış Məmməd Araz poeziyasında Azərbaycan təbiətinin tərənnümü



Bəs həyati xəmənə arası



Xalqımızın dünya mədəniyyətinə bəxş etdiyi görkəmli şəxsiyyətlərdən biri, böyük poetik ilhamla malik olan şair, tərcüməçi, publisist Məmməd Araz Azərbaycanda vətəndaşlıq poeziyasının əsasını qoyub. Vətən mövzusu, Azərbaycan təbiətinin gözəllikləri, torpağa vurğunluq şairin bədii yaradıcılığının əsasını təşkil edir.

Məmməd Araz mətbuat ("İngilab və mədəniyyət", may, 1952) səhifələrində "Yanın, işıqlarım" adlı şeir nümunəsi ilə tanınmışdır. Poetik üslubda yazılmış bu şeir Məmməd İbrahimov imzası ilə çap olunur. Ədəbi yaradıcılığı Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdürü, 1967-ci ildən "Ulduz" jurnalında məsul katib, "Ədəbiyyat və İncəsənət" qəzətində baş redaktorun müavini kimi başlayan Məmməd Araz 1971-1981-ci illərdə Azərbaycan Yaziçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edir. 1974-cü ildən "Azərbaycan təbiəti" jurnalının baş redaktoru vəzifəsinə irəli çəkilən şair və ömrünün sonuna dək həmin dərgiye rəhbərlik edir. Vətəniyənə olan sevgisini hər misrasında oxz edən Məmməd Araz yaradıcılığı boyu bu ənənəyə sadıq qalır. Tənqidçi-ədəbiyyatşunas, professor Yaşar Qarayevin dediyi kimi: "Lap uşaqlıdan mehnəti və meylini nəbatə elminə saldı, qələmi da bir pöhrə kimi çəməndən, çöldən, meşədən göyərdi, ədəbiyyat yox, çəqrafiya fakültəsinə daxil oldu. "Azərbaycan" yox, "Azərbaycan təbiəti" dərgisinə redaktor oldu! Poeziyada yeni təbii iqlimin - çağdaş ekoloji təfəkkürün ilk təməl daşlarını qoylanlardan biri Məmməd Araz oldu".

Məmməd Arazın əsərlərində xalqın istək və arzuları, adət və ənənəsi ən gözəl təbiət təsvirləri ilə, azadlıq uğrunda mübarizəsi, dünyagörüşü, yenilməzliyi isə həqiqi sənət dilində eks etdirilmişdir. Azərbaycan təbiətinin gözəlliklərini ədəbiyyatımıza gətirən Məmməd Araz bunu şair dostuna da tövsiyyə edir. Şair dostuna dərəni keçib düzədə dayanmağı, ceyran keçən izdə dayanmağı, düşüb bulğın üstündə dayanmağı, çoban tütüyindəki sədaqəti "Şeirə gətir" məyi məsləhət bilir. Sanki bununla oxucusunun əlindən tutub hər misrasında ana yurdunu qarış-qarış gəzdirir. Murov dağını aşış Muğana keçən şair pambıq dərən bir gözəlin üzündəki əzəməti, həqiqəti "Şeirə gətir" məklə yanışı təbiəti də nəzmə çəkir:

Gur çayları səsine qat,  
Nə şöhrət gəz, nə de ki, ad.  
Gel zəhmət çək, zəhmətdeki  
Şan-səhərt şeiri getir!

Təbiətin öz şeiri var,  
Təbiəti şeire getir.

Torpaqdan güc alan Məmməd Araz poeziyasında vətəne, torpağa qayğı və ehtiram, doğma Azərbaycan təbiətinin

... Öz əsərləri ilə yüksək bədii sənətkarlıq və əsl vətən-dəşliq qeyrəti aşlayan, doğma Vətəni sonsuz məhəbbətlə sevən, qüdrətli qələmi ilə xalqımıza sədaqətlə xidmət edən Məmməd Arazın poeziyasını Azərbaycan torpağından, tərəiximizdən, el-obadan ayrı təsəvvür etmək çətindir.

**Heydər Əliyev 16 aprel, 1995-ci il**

qorunması oxucuda əxlaqi hissələr aşılır, mənəviyyətini zənginləşdirir. Bədii təsvir vəsítələri, tekrir və poetik tekrarlar onun şeirlərində bir aydınlıq, əlvənlilik, sələstlik, sadolik və oynaqlıq yaradır. Şeirin ahəngdarlığı, həlimliyi, həzinliyi onun tez yadda qalmasına, əzberlənməsinə imkan yaradır:

Baharın nə gözəl çağları gəlmisi,  
Bülbül çığırı gül səhər-səhər.

Vətənin eşqılı dəl açıb yenə  
Könlümün sazında tel səhər-səhər.

Əsrər boyu əmanot kimi yaddaşlarda yaşadılan, nəsillərdən-nəsillərə müdrik hikmətləri keçən Məhəmməd Füzuli yaradıcılığının ürkəkləri, özünüñ torpağı, səsinin isə küləklərə verildiyini Məmməd Arazın "Səba yeli" şeirində fəlsəfi-məntiqi qonaqını görürük. Bütün dövrələrdə Füzulinin söz xəzinəsinin ilham və əvəzsiz həyat makəbi olduğunu, "Səba yeli"ni Füzuli nəfəsinə bənzədərək deyir:

Qəlbimdə bir nəgmə dəl açıb yenə,  
Ay ellər, bir sevda nəgməsidir o,  
Açın qapıları səbə yelinə,  
Açın, Füzulinin nəfəsidir o ...

Azərbaycan ədəbi-ictimai fikir tərəfində xüsusi mövqeyi olan Məmməd Arazın yaradıcılığı ilə yaxından tanış olarkən ana təbiətimiz rəngarəng rəsm tablosu kimi gözümüzün önündə canlanır. Vətən nəgmələri ilə xalqımızın tarixini yanan sənətkarın yaradıcılığı oxucu üçün ucu-bucağı görünməyən ümmandır. Onun dörn qatlarına emmək, oradan bənzərsiz inciləri üzə çıxarmaq isə bizim borcumuzdur:

Vətən nəgmələri olmasa bir an,  
Könuldə gül açıb yaz ola bilməz.  
Nəgməsi olmayan, şeiri olmayan,  
Bir xalqın tarixi yazılı bilməz!

Məmməd Araz yaradıcılığının əsas mövzusu, baş leytenantı Azərbaycandır. Külliyyatının bütün gücü, sehri şeirlərinin mayasında olan ana dilinin xəlqiliyindən irəli golur. Vətənimizin əzəmətli dağları, loğman yayaqları kimi, saz-söz sənətkarları da vüqarlıdır. Tənqidçi, filologiya elmləri doktoru Vəqif Yusifli yazar: "Vətən haqqında poeziya yaranandan yüzlərlə, minlərlə şeirlər yazılıb və nə qədər ki, Vətən hissi, Vətən sevgisi, poeziyanın ürəyi olan bu mövzu da yaşayacaq. M.Arazın da Vətən haqqında onurla şeiri var, lakin bu şeirlər isə də şairin bütün şeirlərinin demək olar əvvəli də, axırı da Vətəndir, Vətən adı çəkdiyi şeirlərində də belədir, çəkmədiyi də..."

Azərbaycan təbiətini şeirə gətirən Məmməd Araz bu təbiətin hər dağında, daşında, qayasında, hər fəsildə daim yaşayacaq. "Əslində şairin Vətəni dünya, Əslində şairin söz məni dünya" deyən şairin yaradıcılığı bir dün-yadır. Kiçik bir qayanın sinəsindən qopub Vətən torpağının şəhinə, dünyanın mehincə dönen, xalqımızın mənə dolu

sözlərindən çəleng bağlayan şair "Məndən ötdü qardaşına dayı", "Vətən mənə oğul desə", "Vətən mukafatı", "Vətən torpağı", "Azərbaycanım mənim", "Azərbaycan-dünyam mənim", "Araz yadına düşüb", "Yenə Arazi gördüm", "Araz üstə çinar gördüm", "Arazın işıqları", "Araz diili" və digər şeirləri ilə sözün höqiqi mənasında "Vətən qayaları, vətən daşları" silsiləsini yaratmışdır. Şair böyükliyü, ululuğu, mərdliyi, igidiyi, yurda məhəbbəti yaradıcılığında qorunmuş və miras kimi gələcəyimizə vermişdir.

Ümummilli lider Heydər Əliyev Azərbaycan poeziyasının əsas simalarından biri olan xalq şairi Məmməd Araz yaradıcılığına və onun parlaq şəxsiyyətinə daim yüksək qiymət vermiş, şairi bir sira fəxri adlar, mükafatlarla tölfət etmişdir. Məmməd Araz Müstəqil Azərbaycanın ən yüksək dövlət mükafatı hesab olunan "İştiglal" ordeni almış şərəfinə nail olan ilk üç şairdən (Xəlil Rza Ulutürk, Məmməd Araz, Bəxtiyar Vahabzadə) biridir.

Şairin Azərbaycan ədəbiyyatının inkişafındaki xidmətlərinə böyük dəyər verən Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sənətkarın xatirəsini əbədiyəldirmək məqsədilə Bakının ona gözəl küçələrində birinə onun adını verən sərəncam imzalamışdır.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev ətraf mühitin sağlamlaşdırılması və qorunması, yaşıllıqların bərpası haqqında sərəncam verərək 2024-cü ili "Yaşıl dünya naminə həmrəylilik illi" elan etmişdir. Yaradıcılığından göründüyü kimi, Məmməd Araz ictimai həyatın hər bir sahəsinə nəzər salmış, öz münasibətini bildirmiş, vətən sevgisini və torpağın müqoddəsliyini yüksək poetik dillə tərənnüm etmişdir.

2024



**Naiba MƏMMƏDLİ,**  
Azərbaycan Dövlət Pedaqoji  
Universitetinin nəzdində  
Azərbaycan Dövlət Pedaqoji  
Kollecinin "Azərbaycan dili və  
ədəbiyyatı" müəllimi